

Yük avtomobilinin alışı

Xarici pasport

- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı olmalıdır
- ən az 2 boş səhifəsi olmalıdır
- fotosəkil olan səhifə və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin surətləri
- Şəxsiyyət vəsiqəsi** (*əsl* + *ən* və *arxa səhifələrin surəti*)
- tam şəkildə** doldurulmuş və üç yerdən imzalanmış **ərizə-ənket**
- aktual biometrik **pasport şəkli** (3,5 x 4,5 sm)
- viza rüsumu**

Səyahət sığorta sənədi (*əsl* + *surəti*)

- sığorta ödənişinin minimal məbləği 30.000 € və ya 50.000 \$
- bütün Şengen dövlətləri üçün etibarlı olmalı

Azərbaycan Respublikasında yaşayan Azərbaycan vətəndaşlığı olmayan şəxslər

- Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (*əsl* + *surəti*)
- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə

Səfərin məqsədi və qalmaq yerinə dair sübut

- Almaniyaadakı avtomobil satıcısının/şirkətinin dəvətnaməsi və ya
- dəqiq avtomobil təklifinə dair sübut
- otel rezervasiyası və ya vauçer
- etibarlı sürücülük vəsiqəsi (*əsl* + *surəti*)
- uçuş / səfər biletlərinin** gediş üçün rezervasiyası haqqında sübut

Səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut

- bank hesabından və ya kredit kartlarından son 3 ay üzrə çıxarışlar
- mütəmadi gəlirin olmasına dair sübut (maaş hesabından çıxarış, vergi ödənişlərinə dair sənəd)
- səyahət çeqləri

Azərbaycanda iqtisadi və ailə bağlarının olduğunu sübut edən sənədlər (əgər müvafiq sənəd varsa)

- ən yaxın ailə üzvü haqqında sübut (evlilik şəhadətnaməsi, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin surəti)
- Daşınmaz əmlakə sahib olduğunuzun dair sübut və ya uzunmüddətli kirayə yaxud lizinq razılaşması
- Mütəmadi gəlirin olmasına dair sübut
 - Pensionerlər:** pensiya arayışı
 - İşləyən şəxslər:** iş yerindən elektron arayış və ya iş yerindən rəsmi blank üzərində möhür, imza, tarix göstərilən rəsmi arayış
 - Sərbəst peşə fəaliyyəti ilə məşğul olanlar:** Dövlət qeydiyyatı barədə şəhadətnamə və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)

Eyni məqsədlə bağlı sonrakı vizalar üçün müraciət edilən hallarda

- sonuncu viza ilə həyata keçirdiyiniz avtomobil alışına dair sənədlər:
 - nəqliyyat vasitəsinin şəhadətnaməsi (Zulassungsbescheinigung Teil I und Teil II) (*əsl* + *surəti*)
 - ixrac, idxal və ya gömrük sənədləri (*əsl* + *surəti*)
 - lazım olduğu təqdirdə etibarnamə, əgər nəqliyyat vasitəsi adınıza alınmamışdırsa (*əsl* + *surəti*)
- Sonuncu vizanızın etibarlılıq müddətində pasportunuza vurulmuş sərhəd keçid məntəqələrinin möhürlərinə əsaslanaraq Şengen dövlətlərinin ərazisində qaldığımız dəqiq tarixlərin aşağıdakı cədvəldə göstərilməsi:

Şengen ərazisinə giriş tarixi:	Şengen ərazisindən çıxış tarixi:

- Ərizəni təqdim edən/səlahiyyətli şəxs məlumatlandırılmışdır ki, sənədlər natamamdır və bu ərizəyə imtina cavabının verilməsi ilə nəticələnmə bilər. Buna rəğmən o sənədlərin Səfirliyə göndərilməsini xahiş etmişdir.

Tarix

Ərizəçinin/səlahiyyətli şəxsin imzası